

ƏHƏMİYYƏTİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

31 dekabr 2024-cü il tarixinə

1. Giriş

Hazırki maliyyə hesabatı 31 dekabr 2024-cü ildə tamamlanan il üzrə "Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"na uyğun olaraq Ana Vətən Partiyası üçün tərtib edilmişdir.

2. Partiya haqqında ümumi məlumat

Müəssisə, təşkilatın adı: Ana Vətən Partiyası

VÖEN: 1500486991

Sahə (fəaliyyət növü): Digər qruplara daxil edilməyən sair siyasi təşkilatların fəaliyyəti

Mülkiyyət növünün adı: Xüsusi

Hüquqi ünvanı: AZ1033. Bakı şəhəri, Nərimanov ray. Ə.Əliyev ev 3

Faktiki ünvanı: Az 1141. Bakı şəhəri. Akademik Şəfayət Mehdiyev küçəsi 93

Ana Vətən Partiyası Ədliyyə Nazirliyindən 01 sentyabr 1995-ci ildə qeydiyyatdan keçmiş və o vaxtdan da fəaliyyətə başlayıb.

Hesabat dövründə işçilərin orta sayı 12 nəfər olmuşdur.

3. Missiya və məqsədləri:

Ana Vətən Partiyasının vəzifələri Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, unitarlığını qorumaq, ölkədə demokratik, hüquqi dövlət quruculuğu və onun dünyanın nüfuzlu subyektinə çevrilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir. Ölkədə yüksək inkişaf etmiş məhsuldar qüvvəyə və kütləvi istehlaka əsaslanan sənaye cəmiyyəti qurmaq partiyanın əsas məqsəd və vəzifələrindəndir.

4. Hesabatın hazırlamasının əsasları:

Ana Vətən Partiyasının maliyyə hesabatı Azərbaycan Respublikası Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydasına uyğun hazırlanıb. Maliyyə hesabatı Azərbaycan manatı ilə hazırlanmışdır.

5. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Partiya mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyəti haqqında hesabatlar hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivləri ilkin dəyər uçot prinsipinə əsaslanaraq hazırlanmışdır.

6. Maliyyə fəaliyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır

I. Gəlirin tanınması:

Üzvlük haqları, İanələr və Dövlət büdcəsindən daxil olmalar.
Ana Vətən Partiyasının gəlir mənbələri dövlət büdcəsindən daxil ola biləcək gəlirlərdən ibarətdir.

II. İşçilərin mükafatlandırılması:

İşçilərə hesablanmış əmək haqqı və s. gəlir haqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqının olmasına əsasən hesablanır.

Bundan əlavə Ana Vətən Partiyası Azərbaycan dövlət sosial müdafiə fonduna hər bir işçinin əmək haqqından məcburi sosial sığorta haqqı, işsizlik haqqı və icbari tibbi sığorta haqqı ödəyir. Bu məbləğ yaranma tarixində xərc kimi tanınır.

III. Əsas vəsaitlər

Balans dəyəri:

Əsas vəsaitlər onların satınalma dəyəri və onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla göstərilir.

Amortizasiya:

Amortizasiya, Azərbaycanın Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi normalar əsasında əsas vəsaitin azalan qalıq metodu ilə hesablanmışdır. Əsas vəsaitlərin kateqoriyaları üçün istifadə olunan amortizasiya normaları aşağıdakılardır:

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır, bütün digər digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində illik amortizasiya dərəcələrini tətbiq etməklə həyata keçirilir.

Maşınlar və avadanlıqlar: 20%, Nəqliyyat vasitələri: 25%, Hesablama texnikası (komputerlər): 25%, digər əsas vəsaitlər: 20%-dək

IV. Xarici valyuta

Xarici valyuta ilə aparılan əməliyyat cari ildə olmamışdır.

V. Vergitutma obyektı

Ana Vətən Partiyasının işçilərinin aylıq əmək haqqlarından Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisi ödənilməmiş, sosial sığorta haqqı, işsizlik haqqı və icbari tibbi sığorta haqqı tutularaq aidiyyatı üzrə köçürülmüşdür.

VI. Xərclərin tanınması

Partiya xərcləri tərtib olunan büdcələr əsasında alınan və büdcə çərçivəsində icra edilən ödənişlər zamanı tanınacaqdır.

VII. Uçot siyasətlərində dəyişikliklər

Cari ildə siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

7. Maliyyə hesabatı üzrə qeydlər:

1. Torpaq, tikili və avadanlıq:

01.01.2024-cü il tarixinə əsas vəsaitlərin qalıq dəyəri 1756.44 manat olmuşdur. İl ərzində əsas vəsaitlərin hərəkəti olmamışdır. Əsas vəsaitlərə 439.11 manat köhnəlmə hesablanmışdır. 31.12.2024-cü il tarixinə partiyanın əsas vəsaitlərinin qalıq dəyəri 1317.33 manat olmuşdur.

2. Pul vəsaitləri və onların ekvivalentləri:

Hesabat ilinin sonunda Partiyanın kassa və bank hesabında qalmış pul qalığı aşağıdakı kimi olmuşdur.

<i>Hesabın adı</i>	<i>Məbləğ</i>	<i>Valyuta növü</i>
Banklarda olan hesablaşma hesabları	140.14	AZN
Kassa	1520.00	AZN
Cəmi Pul vəsaitləri	1660.14	AZN

3. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər):

Dövr ərzində hesablanmış xərclərdən əsas vəsaitlərinin qalıq dəyərini çıxdıqdan sonra qalan dəyərin xalis aktivlərdəki payını göstərir.

Bu hesabda yaranan məbləğ -813.61 manat

4. Qısamüddətli kreditör borclar:

Partiyanın qısa müddətli dövrdə ödənilməsi tələb olunan işçilərə və sair kreditörlərə olan borclarıdır.

Hesabat dövründə qısamüddətli kreditör borcları aşağıdakı kimi olmuşdur:

İcarə haqqı- 1246.08

DSMF xərci- 2545.00

Cəmi kreditör borc: 3791.08 AZN

5. Üzvlük haqqı:

Hesabat dövründə üzvlük haqqları ödənilməmişdir.

6. Əmlakdan götürülən gəlir:

Hesabat dövründə Partiyanın daşınmaz əmlakı olmamışdır.

7. Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir.

Hesabat dövründə Partiyanın tədbirlərindən, mətbu nəşrlərin və məqalələrin yayılmasından gəliri olmamışdır.

8. İanələr şəklində götürülən gəlir

Hesabat dövründə Partiya üzvlərindən və kənar şəxslərdən ianə daxil olmamışdır.

9. Hesabat dövründə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tərəfindən aşağıdakı məbləğlər daxil olmuşdur.

<i>Tarix</i>	<i>Vəsaiti ödəyən qurum</i>	<i>Məbləğ</i>	<i>Valyuta növü</i>
15.01.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00	AZN
18.03.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	15312.50	AZN
05.04.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00	AZN
14.06.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	15348.10	AZN
12.07.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	55000.00	AZN
23.10.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	66410.55	AZN
20.12.2024	Azərbaycan Respublikası Maliyyə Nazirliyi	12207.45	AZN
CƏMİ		274278.60	AZN

10. Aşağı təşkilatların ödənişləri.

Hesabat dövründə aşağı təşkilatdan vəsait daxil olmamışdır.

11. Dövlət büdcəsindən ayrılan vəsait.

Hesabat Dövründə Partiya üçün Dövlət tərəfindən cari xərclərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir. Hesabat dövründə Partiyaya dövlət tərəfindən **274278.60 AZN** vəsait daxil olmuşdur.

12. Xərclər

Partiya əsas fəaliyyətinin davam etdirilməsi üçün çəkilməmiş əmək haqqı xərcləri, alınmış dəftərxana vəzimatlarının xərcləri, kommunal xərcləri, amortizasiya xərcləri, partiyanın saxlanılmasına xərclənən digər xərclər və s. əməliyyat xərclərinin cəmini göstərir.

Hesabat dövründə bu maddə **272358.90 AZN** olmuşdur.

<i>Cari xərclər</i>	<i>Məbləğ</i>
Əmək haqqı	102647,83
DSMF	17147,17
İşsizlikdən sığorta haqqı	513,24
İcbari tibbi sığorta haqqı	2052,96
İcarə haqqı	21714,36
Mətbuat xidməti	4600
Audit xidməti	1000

İşçilərin sığorta haqqı	205,2
Rabitə xərci	754,25
Texniki xidmət	401
Bank komissiya	2645,78
Amortizasiya ayırmaları	439,11
Nəqliyyat vasitəsinin təmir və yanacaq xərci	6523
Dəftərxana malları	1530
Təsərrüfat xərcləri	5620
Ezamiyyə xərcləri	13000
Rayon təşkilatlarına ayrılan vəsait	15650
Maddi yardım	25900
Seçkilərin keçirilməsinə çəkilən xərclər	30000
Mükafatların verilməsi	17435
Bayram, yubiley, ildönümü və digər tədbirlərin təşkili, hədiyyələr	2580
YEKUN	272358,90

13. Əlaqəli tərəflərlə əməliyyatlar.

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, o tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin iqtisadi məzmununa diqqət yetirilir.

14. Risklərin idarə edilməsi.

Partiya daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri, əməliyyat və hüquqi risklər ilə həyata keçirilir. Maliyyə risklərinə kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski, faiz dərəcəsi riski aid edilir. Maliyyə risklərinin idarə edilməsinin əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılmasına nail olmaq üçün daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

15. Kredit riski

Partiyanın kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclardan ibarətdir.


16. Bazar riski

Partiyanın bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valtuya və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısını alır.

17. Hesabat tarixindən sonra baş vermiş hadisələr.


Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edəcək hadisələr baş verməmişdir.

ANA VƏTƏN PARTİYASININ sədri



F.R. Ağamalı

Baş mühasib



N.F. Kaşiyeva

05 mart 2025-ci il